

Azərbaycan-Tacikistan: əməkdaşlıqdan tərəfdaslığa doğru

Ötən əsrin 90-cı illəri dünyanın siyasi xəritəsində baş vermiş mühüm hadisələrlə yadda qalmışdır. Postsoviet məkanında bir-birinin ardınca yeni-yeni müstəqil dövlətlər meydana çıxdı. 1991-ci il sentyabrın 9-da Tacikistanın dövlət müstəqilliyi əldə etməsile onun inkişafı yolunda yeni üfüqlər açıldı. Tacik xalqı belə bir fürsəti məqamında dəyərləndirdi, sosial-iqtisadi və siyasi sahədə bir sira mühüm qərarlar qəbul etdi.

Tacikistanda içtimai-siyasi sabitlik mövcuddur. Bu, davamlı inkişaf üçün əsas amildir. Ötən illər ərzində bu ölkə dayanıqlı, sabit inkişafa nail olmuş mühüm sosial məsələlərin həllinə yönələn vacib qlobal təşəbbüs'lərle çıxış etmişdir. Beləliklə, həyatın tələblərinə cavab verə bilecek müasir sənaye sahələri də yaradılmışa başlandı. Bütün bunlar ölkənin dirçəldilməsinə müsbət təsir göstərdi və tacik xalqı həyatın müxtəlif sahələrində yeni-yeni uğurlara imza atdı. Dövlət bölməsinə daxil olan yeni infrastrukturlar yaradıldı. Bu addım müstəqilliyin kövrək illerini yaşayan bir ölkə üçün xarakterik idi.

Ölkədə müəssisələrin özəlləşdirilmə prosesi başladı. Bu hal pambıqtəmizləmə sənayesi üçün daha xarakterik idi. Ölkədə fealiyyət göstərən bütün pambıqtəmizləmə zavodları özəlləşdirildi. Xərici sərmayədarlara normal şərait yaradıldı. Nəticədə pambıqtəmizləmə zavodlarından səkkizini xərici şirkətlər satın aldılar. Bu zaman xərici sərmayə qoyuluşu əsasən dağ-mədən sənayesi (qızıl hasilat) və toxuculuq istehsalı sahələrinə yönəldildi.

Azərbaycan kimi, qardaş Tacikistanda da əlvərisli iqlim şəraiti ölkədə kənd təsərrüfatı və sənaye məhsullarının istehsalını artırmağa imkan verdi. Zəngin hidroenerji potensialına malik olan bu ölkə dünyada adıçəkilən sahə üzrə səkkizinci yerdə durur. Lakin son onilliklər ərzində qlobal iqlim dəyişiklikləri ilə əlaqədar olaraq bu sahədə bəzi problemlər yaranmışdır. Təqdirəlayiq haldır ki, Tacikistan XXI əsrin əvvəllerindən başlayaraq qlobal forumlarda ayrı-ayrı dövlətlərin və beynəlxalq ictimaiyyətin diqqətini içməli su problemlərinin həllinə yönəldir. Təsadüfi deyil ki, Tacikistanın və bir sira digər ölkələrin təşəbbüsü ilə BMT Baş Məclisi 2003-cü ili Beynəlxalq içməli su ili, 2005-2015-ci illeri "Su həyat üçündür!" Beynəlxalq fealiyyət onilliyi və 2013-cü ili "Beynəlxalq su əməkdaşlığı ili" elan etmişdi. Bütün bunlar bəşiriyyətin xoşbəxt gələcəyi naminə atılan mühüm addımlar olmuşdur.

Tacikistandan nəhəng içməli su ehtiyatlarına məlikdir. Bu ehtiyatlar coxsayılı buzlaqlar, çaylar, göllər və yeraltı su sistemlərində yığılmışdır. Mərkəzi Asiya regionunun su ehtiyatlarının 60 faizə yaxını

bu ölkənin ərazisində formalasır. Tacikistan hökuməti həm öz ölkəsi və həm də dünya ölkələri üçün su probleminin getdikcə artmaqdə olan tələbatını nəzərə alaraq su probleminin həlli üçün böyük fealiyyət programını həyata keçirir. Hökumət son 10 il ərzində bu həyati əhəmiyyətli sahəyə 1,7 milyard dollar vəsait ayırmışdır. Nəticədə 1,5 milyon nəfərdən çox əhalinin su ilə təminatı yaxşılaşmışdır. Vahid su resurslarının idarə edilməsi və digər vəzifələr 2030-cu ilədək olan dövrə Tacikistanın Milli inkişaf strategiyasına daxil edilmişdir.

Tacikistan prezidenti Emoməli Rəhmon hələ 2015-ci ilin sentyabrında BMT sammitində təşəbbüsədən sonra dövlətlərinin diqqətini



yenidən su probleminə yönəltmişdi. Sammitdə dünyada hələ də 750 milyondan çox insanın içməli suya olan ehtiyacı vurgulanmışdı. Azərbaycan Tacikistanın BMT-də irəli sürdüyü və gələcək onilliyin —2018-2028-ci illerin "Su dayanıqlı inkişaf üçün" tezisi ilə bağlı onilliyin olmasına dair çox mühüm təşəbbüsünü fəal dəstəkləyir.

Tacikistanda su probleminin həlli kənd təsərrüfatının aparıcı sahələri olan taxıl, kartof, soğan, pomidor, meyvə və çəltik istehsalı sahələrindən bol məhsul götürməye imkan verecekdir. Digər tərəfdən, ölkə ərazisinin 80 faizdən çoxunda irriqasiya işlərinə ehtiyac duyulur. Yeni üzüm plantasiyalarının salınması tezliklə qonşu ölkələrdən bu məhsulun idxlərini aradan qaldıracaqdır. Ölkədə hasil olunan pambıq lifinin 90 faizə yaxını xərici bazarlara ixrac edilir. Bu işdə Fərqanə, Bəxş, Hisar vadiləri kimi əsas pambıqcılıq rayonları xüsusilə rol oynayır.

Xərici ticarət əlaqələrini fəallaşdırmaq məqsədile dünyanın 23 ölkəsində Tacikistanın ticaret nümayəndəliyi fealiyyət göstərir. Sərmayələrin cəlb olunmasının zəruriliyi və xərici bazarlarda milli məhsullara tələbatın öyrənilməsi nəzərə alınmaqla ayrı-ayrı regionlarda, xüsusilə 10-dan artıq xərici ölkədə Tacikistanın Ticarət-sənaye palata-

sının nümayəndəlikləri yaradılmışdır. 2002-ci il dən ölkədə yeridilən "açıq qapı siyasəti" bir sıra dövlətlərin də Tacikistan iqtisadiyyatına marağını artırılmışdır. Eyni zamanda, ölkədə fealiyyət göstərən Milli İnkışaf Şurası xərici sərmayələrin cəlb olunması, əhalinin həyat səviyyəsinin yüksəldiləməsi sahəsində səmərəli işlər görür.

Taciklərin müstəqil dövlətlərini qurduqları ilk gündən "Tacikistan Respublikasının dövlət müstəqilliyi haqqında bəyannamə" ilə suveren Tacikistanın xərici siyasetinin əsası qoyuldu. Hazırda Tacikistan həm qonşu, həm də uzaq ölkələrə qarşılıqlı maraqlara əsaslanan münasibətləri da-ha da inkişaf etdirir. Müsəlman-türk dövlətləri ilə əlaqələrin daha da möhkəmləndirilməsinə isə xüsusi diqqət yetirir.

Tacikistan dünya ölkələri ilə özünün iqtisadi münasibətlərini bərabərhüquqlu tərəfdaslıq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında qurur. Bunu məntiqi nəticəsidir ki, son illər beynəlxalq aləmdə Tacikistanın nüfuzu xəyli yüksəlmüşdür. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra özünün xərici siyasetində Orta Asiyənin müsəlman respublikaları ilə münasibətlərinə önemli yer verdi. Bu siyasetin içinde dost, qardaş Tacikistanın da layıqli yeri vardır. İki ölkə arasında çoxəslik tarixi kökləre malik olan ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri daim möhkəmlənmişdir.

Tarixən hər iki xalqı ipək yolu birləşdirse də, di-ni etiqad ümumiliyi, hər ikisinin Şərqi mədəniyyətinin mərkəzində yer tutmaları, zəhmetkeş, qonaqpərvər, sülhsevər keyfiyyətlərə malik olmaları, eyni dinc qulluq etmələri taciklərin azərbaycanlılarla məhrəmliyini şərtləndirən mühüm amillər olmuşdur. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulmuşdur.

Tacikistanın Cənubi Qafqazda ilk diplomatik nümayəndəliyi də mehz Bakıda açılmışdır. Diqqətəlayiq haldır ki, 1996-1999-cu illərdə "BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında" qətnamə layihəsində Azərbaycanın Dağılıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəsteklənmişdir.

Hər iki dövlətin rəhbərləri arasında yüksək səviyyəli görüşlərin keçirilməsi normal siyasi münasibətlərin qurulması üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Tacikistana səfəri qarşılıqlı münasibətlərdə mühüm addım olmuşdur. Həmçinin Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun bu ilin avqustunda Azərbaycana səfəri hər iki ölkənin gələcək inkişaf perspektivlərini müəyyən etmişdir. Tacikistanın dövlət başçısı xərici ölkədə daim genişləndərən qarşılıqlı fay-

dəli əməkdaşlığın xalqlarımızın mənafeyinə uyğun olduğunu vurğulamışdır. Onun bu səfəri əvvəlkilərdən fərqli olaraq, iki ölkə arasında strateji əməkdaşlıq baxımından xeyli sayıda sənədlərin (11 sənəd və bəyannamə) imzalanması ilə yadda qalmışdır.

Bu gün iki ölkə arasında vətəndaşların qarşılıqlı vizasız gedis-gelişi, investisiyaların təsviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi, beynəlxalq avtomobil əlaqələri istiqamətində, mədəniyyət və incəsənet sahəsində, gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım, turizm, standartlaşdırma, metrologiya, sertifikasiya və akkreditasiya, dəmir yol nəqliyyatı sahələrində əməkdaşlıq, hava əlaqələrin daha da möhkəmləndirilməsinə isə xüsusi diqqət yetirir.



da-vam etdirilir. Hazırda həyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilmək üçün 50-dən çox saziş və normativ sənəd fealiyyət göstərir.

Qarşılıqlı ticarət-iqtisadi münasibətlərə möhkəm zəmin yaradılması vaxtılı ulu öndər Heydər Əliyevin böyük rolu olmuşdur. Tacikistanda keçirilən Beynəlxalq simpoziumda prezident Emoməli Rəhmon bildirmişdi ki, "Sovet dönməndə taciklər üçün həyat əhəmiyyətli obyekt olan "Nurek" Su Elektrik Stansiyasının tikintisine sovet rəhbərliyi etiraz et-sə də, Heydər Əliyev bu layihəni əvvəldən sondək dəstəkləyib. Tacik xalqı dahi şəxsiyyətin bu yaxşılığını heç vaxt unutmayacaq". Təsadüfi deyil ki, hazırda bu stansiya paytaxt Düşənbə də daxil olmaqla Tacikistanın əksər ərazilərini işləqlə təmin edir.

İki ölkə arasında qarşılıqlı münasibətlərdə üstün istiqamətlərdən biri də ticarət-iqtisadi əlaqələrdir. Bu işdə Ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərə mühüm rol oynayır. Adıçəkilən sahə qarşılıqlı münasibətlərdə böyük potensiala malikdir. Ümumiyyətlə, iki ölkə arasında imzalanmış sənədlərdə ərzaq məhsulları istehsalı, elvan və qara metallurgiya, yüngül sənaye, ipəkçilik, tikinti materialları istehsalı, yeni tex-

nologiyaların tətbiqi ilə maşınçayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və təkrar istehsalı üzrə birgə müəssisələrin yaradılmasına xüsusi diqqət yetirilir.

Azərbaycandan Tacikistana aviasiya yanacağı, koks, gil-torpaq, alüminium, neft və neft məhsulları, un, konditer məmələtləri, bitki yağıları, şəker tozu və mineral sular ixrac olunur. Həmçinin, Tacikistan alüminium istehsalı üçün Azərbaycan gil-torpaq və neft koks idxlərdir. Gəncə gil-torpaq kombinatından Tacik Alüminium Şirkətinə hər il 300 min tonдан çox gil-torpaq göndərilir. Bununla yanaşı, Azərbaycandan bu ölkəyə nar şirəsi, kərə yağı, şəker və digər kənd təsərrüfatı məhsulları ixrac olunur.

Azərbaycan iqtisadiyyatının ət-süd istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq sahəsi, şərabçılıq və digər kənd təsərrüfatı bitkiləri kimi sahələr Tacikistan üçün müəyyən maraq doğurur. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 25 milyon dollardan çoxdur. Lakin bu rəqəmi dəfələrlə artırmaq üçün hər iki ölkənin potensial imkanları böyükür.

Qarşılıqlı ticarət-iqtisadi münasibətlərin inkişaf etdirilmesi üçün hər iki ölkənin coğrafi mövqeyindən irəli gələn zəruri infrastrukturların yaradılması tələb olunur. Tacikistan TRASEKA layihəsi çərçivəsində Böyük ipək yoluñun dirçəldilməsi üzrə iştirakçı dövlətlərdən biridir. Tacikistan, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yoluñun tranzit istismarında və gələcəkdə bu xəttin Tacikistan-Əfqanistan-Türkmenistan dəmir yolu xəttile birleşdirilməsində maraqlıdır. Beləliklə, Tacikistan bu yolla Avropa bazarına çıxış əldə etmiş olacaqdır. Eyni zamanda, Azərbaycan da Orta Asiyada öz nüfuzunu daha da artırılmış olacaqdır. Tacikistan tərəfi Azərbaycanın maliyyə imkanlarını nəzərə alaraq Bakının sərmaya qoyuluşlarında iştirakının gücləndirilməsində maraqlıdır.

Azərbaycan və tacik xalqları arasında mədəni sahədə əməkdaşlıq və mübadilə xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsi, mədəniyyət və incəsənet xadimlərinin, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu işdə mühüm rol oynayır.

Ümid etmək olar ki, Azərbaycan və Tacikistan arasında əlaqələr yenə də yüksələn xəttle inkişaf edəcək və onların arasında bərəqərər olan güclü tərəfdaslıq münasibətləri hər iki xalqın milli məraqlarına uyğun olaraq getdikcə genişlənəcəkdir. Bu isə son nəticədə iki ölkə ilə yanaşı, Cənubi Qafqaz və Orta Asiya regionları arasında dinc və səmərəli əməkdaşlıq üçün möhkəm zəmin yaradacaqdır.